

Təhsilə dair axtardığınız bir çox kitabın elektron versiyasını “**Telegram**” kanalımızda tapa bilərsiniz (<https://t.me/eSources>).

Telegram:

Kanal: [@eSources](https://t.me/eSources)

Reklam, təklif və iradalarınız üçün: [@n4hkro](https://t.me/n4hkro)

- Kitablar ödənişlidir?
 - ✓ Xeyr, təbii ki.

- Paylaşdığınız kitabları öz kanalımda paylaşa bilərəm?
 - ✓ Bəli. Könül istərdi ki, paylaşarkən mənbə bildirəsiniz, amma təbii ki, heç kim sizin buna məcbur etmir.

- Bədii kitablar da paylaşırınsınız?
 - ✓ Xeyr, amma həmin kitab sizə dərs üçün lazımdırsa, istisna edərik.

- Azərbaycan Milli Kitabxanasından kitab yükleyirsiniz?
 - ✓ Bəli. Onlayn şəkildə oxunulması mümkün olan istədiyiniz kitabı yükleyirik.

- Sizə kitab göndərsəm qarşılığında nə alacağam?
 - ✓ Kanaldan maddi qazancımız olmadığı üçün, bizə göndərdiyiniz kitablara görə ən yaxşı halda sizin kanalınızı reklam edə bilərik.

AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN RESPUBLİKASININ
MÜDAFİƏ NAZİRLİYİ
HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ
HƏRBİ MƏKTƏBİ

**TƏDRİS PROSESİNDE
DİLÇİLİK TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ**

(Metodik vəsait)



Bakı – 2014


AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZIRLIYI
AZƏRBAYCAN RESPUBLİKASININ
MÜDAFİƏ NAZIRLIYI
HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ
HƏRBİ MƏKTƏBİ

TƏDRİS PROSESİNDƏ
DİLÇİLİK TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ

112 153

(Metodik vəsait)

Azərbaycan Respublikası Təhsil Nazirinin
06.02.2014-cü il tarixli 122 sayılı əmri ilə
təsdiq edilmişdir



Bakı – 2014

Tərtib edən:
Şahismayıl Mehdiyev
Baş müəllim

Rəyçilər:
Əzizxan Tanrıverdiyev,
Filologiya elmləri doktoru, professor

Fikrət Xalıqov,
Filologiya elmləri doktoru, professor

Aydın Həsənov,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

Vaqif Qurbanov,
Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Elmi redaktor:
Aydın Abbasov
F.üzrə f.doktoru, dosent.

Metodik vəsait ali harbi məktəblərin müəllimləri, o cümlədən humanitar fənn mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdən kursantlar və elmi araşdırırmalar aparan digər şəxslər də faydalana bilərlər.

Ş 0308-260267 - 24-02-2014
M-700122

© "TOHSİL" EİM, "BORÇALI" NPM, 2014.

Giriş

Azərbaycan Respublikasında azad və müstəqil dövlət qurulması, demokratiyanın inkişafı, bütün sahələrdə olduğu kimi xalqımızın elmi-mədəni potensialının da ildən-ilə yüksəlişi doğma dilimizin, ədəbiyyatımızın xalqımız üçün ən müqəddəs mənəvi qida mənbəyindən birinə çevriləməsi, bütün tədris məüssisələrində dil dərslerinin əsas yer tutması dilçilik terminləri lüğəti kimi metodik bir vəsaitin yaradılması zərurətini qarşıya qoyur.

Bir çox ali məktəblərdə olduğu kimi Heydər Əliyev adına AAHM-də də «Azərbaycan dili və nitq mədəniyyəti» fənni tədris olunur. Bu fənnin programında tədris olunan mövzularda çoxlu sayıda dilçilik terminləri vardır ki, onların izah edilməsi olduqca vacibdir və bu təlim-tədris işinin keyfiyyət göstəricilərini şərtləndirən əsas amillərdəndir.

Məlumdur ki, müasir dövrə elmi həyatımızı termsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, müxtəlif elm sahələrində olduğu kimi dilçilik elmlərində də terminlərdən geniş istifadə edilir. Bu mənada dilçilik terminlərinin izahlı lüğətinin vacibliyi nəzərə alınaraq bu metodik vəsait tərtib edilmişdir.

Bu məqsədlə hazırlanmış metodik vəsaitdə «290» terminin izahı verilmişdir. Terminlər əlifba sırası ilə düzülmüş və əsas terminlər baş söz kimi verilmişdir.

Vəsaitin əsas məqsədini nəzərə alaraq daha çox istifadə olunan dilçilik terminlərinin izahına xüsusiətən geniş yer verilmişdir. Metodik vəsaitdə terminlərin izahı məqsədilə verilmiş misalların əksəriyyəti dilçilik ədəbiyyatından götürülmüşdür.

Terminologiya elmin, texnikanın, istehsalatın, sənaye və kənd təsərrüfatının, ədəbiyyat və incəsənətin, dilçiliyin, iqtisadiyyatın, ictimai-siyasi həyatın müxtəlif sahələrinə aid anlayışları, məfhümləri dəqiq, dürlüst ifadə edən xüsusi funksiyali lüğət tərkibini əhatə edir.

Terminlər elmi dilin ən əsas və aparıcı vahidləridir. Terminlər elmi anlayışların düzgün anlaşılmasına, fikrin dəqiq, aydın dərk olunmasına, nitqin dəqiqliyinə və anlaşıqlı olmasına xidmət edir, təlim-tədrisdə və yazı mədəniyyətinin inkişafı və sabitləşməsində xüsusi rol oynayır. Müvafiq anlayışlara uyğun terminlərin seçiləsi, onların öz yerində işlədilməsi tədris prosesində elmi anlayışların düzgün dərk olunmasına və nəticə etibarı ilə yüksək elmi inkişafə səbəb olur.

Terminlərin dəqiq, sadə, aydın və anlaşıqlı olmasına ümumxalq işi kimi baxılmalıdır. Çünkü cəmiyyətin hər bir sahəsində terminlərdən istifadə olunur və onların rolu böyükdür.

Terminlər üçün səciyyəvi cəhətlər aşağıdakılardır: dəqiqlik, konkretlik, qısalıq, təkmənahılıq, sistemlilik, adlandırma, anlaşıqlılıq, üslubi neytrallıq, azkomponentlik, təkvariantlılıq, ekspresivsizlik, şürlü müəyyənləşdirilmə və s.

Terminlər müəyyən elm sahəsində söz və ifadələrin qəbul olunmuş, qanuniləşdirilmiş şəkildə möhkəmləndirilmiş anlayışlar sistemidir.

“Biz dünyani dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə tərbiyə tapdıq.”

(Abbas Səhər)

1. Abreviaturlar (ixtisarlar) – İxtisarlar üç cür yazılır:
 - a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərfə yazılar: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m (metr), c. (cild)...
 - b) yarımcıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılar: akad. (akademik), prof. (professor), Azərkətbə (Azərbaycan kitabı), AzərTac (Azərbaycan Teleqraf Agentliyi)...
 - c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılar: d-r (doktor), z-d (zavod), k-n (kapitan)...
 İxtisarlarə əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılar: MEA-dan BMT-yə, AŞPA-nın... (8, 11-12)
2. Abzas – Yazıda ardıcıl gələn iki sətirbaşı arasında yer tutan və məntiqi cəhətdən tam, bitmiş bir fikir bildirən mürəkkəb sintaktik vahid. Poliqrafiya termini olan abzas ya bir cümlədən, ya da bir neçə müstəqil cümlənin birləşməsindən ibarət olur (1,6).
3. Absorbsiya – Sonor samitin yanında saitinitməsi, iki sait arasında kipləşən samitinitməsi, habelə hecanın düşməsi kimi fonetik hadisələrin ümumi adı (1,7).
4. Avtonim – Müəllifin həqiqi familyası və adı (1,7). Məs.: İsa Hüseynov, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev və s.
5. Avtoetnonim – qabilənin, tayfanının, xalqın öz-özünə verdiyi adlar: məsələn, türklər, oğuzlar, azərilər (3, 549).
6. Avtonomçuluq – Süni beynəlxalq dil yaratmaq tərəfdarları (1,7).
7. Avtosemantik – müstəqil, asılı olmayan, əsas, ayrıraqda müstəqil məna daşıyan (1,7). Məsələn Avtosemantik nitq hissələri, Avtosemantik sözlər və s.

8. Aqqütinasiya – Yalnız bir mənəsi olan standart sözdəyişdirici şəkilçilərin sabit söz kökünə qoşulması. Bu kimi qrammatik xüsusiyyətə malik dillərə aqqütinativ (iltisaqi) dillər deyilir (1,8). Məsələn, türk dilləri, fin-uqor dilləri, monqol dilləri və s.
9. Ad – 1. Ümumi qrammatik xüsusiyyətə – substantivlaşma xüsusiyyətinə malik olub, bununla da fel və zərflərdən fərqləndirilən isim, sıfat və ya say (1,8).
- Ad – 2. Onomasialogiyanın obyekt kimi öyrəndiyi ad kateqoriyası. Fərdi və ümumi əşya və hadisənin sözlə ifadəsi (1,8).
10. Adlıq hal – Əşyaya müstəqil istiqamətlənməsi və müstəqil şəkildə əşyavılık bildirməsi ilə başqa hallara qarşı duran, iş görəni və ya subyekti bildirən hal. Adlıq hal formasındaki isim cümlədə müxtəlif sintaktik funksiyalarda (mübtəda, xəbər, əlavə, zərflik, təyin, xıtab, vokativ və s. işlədilə bilər (1,9).
11. Adın semantikası – xüsusi adın daşıdığı məna. (3, 550) Məsələn, İlkin – ilk, birinci; Yaşar – yaşayan, var olan; İlyas – həmişəcavan, həmişəyاشıl və s.
12. Adonim – səhraların, talaların, düzənliliklərin, meşə zolaqlarının adı (3, 550). Məsələn, Qarayazı meşəsi, Ceyrançöl düzü, Cəngi meşəsi və s.
13. Adlıq cümlə – Xəbəri ismin adlıq halında təzahür edən tərkibli cümlə (1,9). Məsələn: Azərbaycan, Şuşa, Cıdır düzü, Qız qalası, Dəniz sahili və s.
14. Ayama – Müəyyən şəxsə, kollektivə (bir kənddə, rayonda və s. yaşayan əhalisi, tayfaya, nəslə) verilən əlavə ad. Bunu ləqəb ilə qarışdırılmamalı. Ayama bir qayda olaraq, başqaları tərefindən verilən və əsasən mənfi cəhətləri nəzərə çarpdırın addır (1,10). Məsələn: Erkək Tükəzban, Pişiyi bağlıyb çörək yeyənlər, Lağlağı Sadıq, Saqqal Süleyman və s.
15. Aksent – Vurğu; əcnəbi şəxsin tələffüzündəki xüsusiyyət (1,12).
16. Aksentologiya – Dilçilikdə vurğunun mahiyyətini, xüsusiyyətini və təzahür formalarını öyrənen bölmə (1,12).

17. Akustik – Səs qavrayışına aid olan, səs qavrayışı ilə əlaqədar; nitq səslərini fiziki səs kimi təsəvvür edən (1,13).
18. Alınma – Başqa dillərin lüğət tərkibindən sözlərin alınib işlənməsi (1,13).
19. Alleqoriya – Mücərrəd məfhumların konkret həyatı obrazlarla əks etdirilməsindən ibarət məcaz növü. (1,14) Məsələn, nağıllarda və təmsillarda qurd acgözlüyü, dovşan qorxaqlığı, tülüklər hıyləgərliyi və s. bildirir ki, bütün bunlar alleqoriya hesab olunur.
20. Alliterasiya – Ifadəni təşkil edən sözlərin əvvəlindəki, yaxud ortasındaki samit səslərin ya da səs qruplarının eyni və yaxın olması. Ifadəyə musiqilik, ahəng verən alliterasiya sabit söz birləşmələrinin və ya poetik mətnin təşkilində mühüm rol oynayır (1, 14). Məsələn, Əldən qalan əlli il qalar, Su sənəyi suda sınar və s.
21. Alloqraf – Qrafik variant, qrafemin konkret təzahürü, növü. Məsələn, vaxtilə əlifbamızda ümumi N foneminin alloqrafları olaraq N və N (sağır nun) işlədilirdi. Yəni N qrafemi alloqraflara malik idi (1,14).
22. Allo – Emanın, yəni fonemin, morfemin, sememini, qrafemin və s. nitqdə konkret şəkildə təzahürü, meydana çıxması, variənti mənasına gələn ön şəkilçi (1,14).
23. Allonim – Müəyyən bir şəxsin, coğrafi obyektin və s. bir neçə variantda adlandırılması (1,15). Məsələn, Ağrı dağı - Ararat, Göygə gölü - Sevan, İtil çayı-Volqa, Tyanşan-Tanrı dağı, Nuxa rayonu-Şəki və s.
24. Alloetnonim – etnonimlərin bir növü. Bir xalqa başqa bir xalq tərefindən verilmiş ad (3, 551). Məsələn, Azərbaycanlıların gürcü xalqını «gürcü» adlandırması. Gürcülər isə özlərini «kartveli» adlandırırlar.
25. Altay nəzəriyyəsi – Türk, monqol və tunqus-mancur dillərinin bir əsas dildən törədiyini göstərən nəzəriyyə (1,16).
26. Amorf – formasız, kök və şəkilçiyyə ayrılmayan. Amorf sözlər – Müəyyən nitq hissəsinə aid edilmək üçün morfoloji əlamətləri olmayan sözlər; Amorf cümlələr – ənənəvi cümlə

- üzvlərinə ayrılb tohil oluna bilməyən cümlələr. Amorf dillər (1,16). Məsələn, Çukot, Koryak, Tunqus dilləri.
27. Amredita – Eyni sözün təkrarından düzəlmış mürəkkəb söz (1,16). Məsələn, Nar-nar, zəm-zəm, qar-qar və s.
 28. Analitik dillər – Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliliklərdən və s. istifadə edən dillər (1,17). Məsələn: fransız dili, ingilis dili və s.
 29. Analogiya – Müxtəlif cəhətlərdən bir-biri ilə əlaqədar olan dil ünsürlərinin bir-birinə təsirindən meydana gələn bənzəyiş. Bir sıra dil hadisələri (sözdüzəltmə, sözdəyişmə və s.) bənzərlik, analogiya qanunu əsasında izah oluna bilər. Analogiya qanunu dilin müühüm daxili inkişaf qanunlarından biridir (1,18).
 30. Analoq (yunanca analogie - uyğun) – bir dilə məxsus sözün fonetik, semantik, morfoloji cəhətdən başqa dilin sözüne uyğun gəlməsi (3, 551). Məsələn, Azərbaycanda Aran, Soltandiyada Aran adası; Azərbaycanda Abşeron yarımadası, Kroşnodar vilayətində Abşeron yaşayış məntəqəsi və s.
 31. Andronim (ingiliscə andronymie- kişi adı) – kişi adından əmələ gələn qadın adı. Bu, əsasən qrammatik cins kateqoriyası olan dillərə aiddir (3, 551). Məsələn, ərəb dilində: Lətif-Lətifa, Həmid-Həmida, Tahir-Tahira, Ramin-Ramina, Kamil-Kamilə və s.
 32. Antonomaziya – ümumi adın xüsusiyyə və ya xüsusi adın ümumiyyə keçməsi hadisəsi (3, 551). Məsələn, ay, gün – Aygün, yaşar - Yaşar, gülər- Güler; Sevil-sevillər, Nizami - nizamılər, Mübariz - mübarizlər, Fərid- fəridlər, Koroğlu - koroğlular və s.
 33. Antropoloji dilçilik - dilçiliyin yazısız dillərini öyrənən sahəsi (3, 551).
 34. Antroponimika nəzəriyyəsi – elmi ədəbiyyatda antroponimlərin yaranması, formalşması, inkişafi, habelə onların quruluşuna, tərkibinə, elmi təsnifinə, qruplaşdırılmasına və s. məsələlərə dair irəli sürülmüş fikirlər, ideyalar, hökmələr (3, 552).
 35. Antroponimik vahid – antroponim modelləri əsasında yaranmış xüsusi söz (şəxs adı, ata adı, familiya, ləqəb, təxəllüs) (3, 552).
 36. Antroponimik model – antroponimləri əmələ gətirən qrammatik və leksik vasitələr (3, 552). Məsələn, -ov, -yev, -zada, -li (grammatik vasitələr), oğlu, qızı (leksik vahidlər)
 37. Antroponimist – antroponimlərin toplanması və tədqiqi ilə məşğul olan tədqiqatçı alim (3, 552).
 38. Antropotoponim – şəxs adlarından əmələ gəlmiş toponimlər (3, 552). Məsələn, Cəlilabad, Eyvazlı k., Salahlı k., Qasımlı k., Sabirabad r. və s
 39. Antonimlər - Əks mənali sözlərə **antonim** deyilir (4, 25). Məsələn, ağlamaq-gülmək, mənfi-müsbat, yaxşı-pis, gecə-gündüz. Qorxaq gündə yüz yol olər, İgid ömründə bir yol (Atalar sözü).
 40. Antiteza – təzadlı hadisələrin bir-birinə qarşı qoyulması, tutuşdurulması nəticəsində müəyyənləşir. Obyekt və obrazların xarakterindəki mündərəcəni, ziddiyətçiləri açmaq üçün istifadə edilən ən təsirli ifadə vasitəsidir. Antonimlər ancaq leksik mənaya görə, antitezalar isə həm leksik mənənin kontrastlılığına, həm də anlayışların əksliyinə görə yaranır (6, 39).
 41. Antropogen toponimlər – İnsan əli ilə sünü yolla yaradılmış coğrafi obyektlərin ümumi adı (1,20). Məsələn: Ceyranbatan gölü, Mingəçevir dənizi, Sumqayıt şəhəri, Samur-Dəvəçi kanalı və s.
 42. Antroponim – Müxtəlif şəxs adlarının məcmuyunu bildirən termin olub, şəxsin öz adını, atasının adını, familiyasını, ləqəb və təxəllüsleri, ayamaları və s. əhatə edir (1,21).
 43. Arqo – Müəyyən təbəqənin və ya ictimai zümrənin jarqonu. «Jarqondan fərqli olaraq» «arqo» terminində mənfi çalar yoxdur (1,25). Məsələn: aşiq arqosu, Məktəb arqosu, Falçı arqosu və s.
 44. Aroponim – (yunanca agora – meydan) – Meydan, bazar adları: (3, 549). Məsələn, Azadlıq meydanı, Gənclik meydanı, Şərq bazarı və s.
 45. Arpoonim – (yunanca agros – sahə, məntəqə, ad) – toponimlərin bir növü. Müəyyən bir əkin sahəsinin adı. (3, 549) Məsələn, Palıdılı dərə, Çırağın yeri, Böyük yer, Saqqızlıq və s.
 46. Areal – Müəyyən fonetik, qrammatik, leksik hadisələrin yıldığı sahə (1,25).

47. Areal dilçilik – Dilin tarixi inkişafında və tədqiqində ərazinin, coğrafi şəraitin, arealların xüsusi rolü olduğunu qəbul edən dilçilik cərəyanı (1,25).
48. Areal toponim – iki və daha çox ərazidə işlənən eyniadlı toponim (3, 553). Məsələn, Dəmirçilər (Qazax, Qubadlı, Mirbəşir, Stepanakert və s.)
49. Areal hidronim – iki və ya daha çox ərazidə işlənən hidronim (3, 553). Məsələn, Respublikamızın müxtəlif yerlərində Qoşa-bulaq, Sarışu, Ağgöl, Yeddiqardaş bulağı, Turşu və s. hidronimlərə rast gəlinir.
50. Artikl – Bəzi dillərdə (ərəb, roman və qerman dilləri) isimlərlə birlikdə işlənib həmin isimlərin mənaca müəyyən və ya qeyri-müəyyən olduğunu bildirən köməkçi söz (1,25).
51. Artikulyasiya – Müəyyən səsi tələffüz etmək üçün danışq üzvlərinin aldığı vəziyyət və ya bunların hərəkəti; səsin məxrəci (1,26).
52. Arxeografiya – Qədim yazılı abidələrin təsviri və nəşri (1,27).
53. Assimilyasiya – uyuşma – Bir səsin başqa bir səsin elə uyğunlaşmasıdır ki, bir səsin rekursiyası-slonluğu digərinin ekskursiyasına-başlangıçına tabe olub ona uyğunlaşır (1,28). Məsələn: məndən-mənnən; qarlar-qarrar; atlar-atdar; bıcaq-pıçaq və s.
54. Assonans – sabit birləşmələri təşkil edən və ardıcıl sıralanan sözlərin tərkibində eyni və ya yaxın saitlərin bir-birini izləməsi, təkrarı (1,29). Məsələn: Açıq ağız ac qalmaz; İgid ölü ünү qalar, Öküz ölü günü qalar; Azacıq aşım, ağrımız başım və s.
55. Atributiv – Təyin, təyin yerində işlənən. Atributiv sözlər. Atributiv isim. Atributiv sintaqma. Felin atributiv forması – Cümələdə əsasən təyin və zərflik kimi çıxış edən forma; felin təşrif-lənməyən forması – feli sıfət və feli bağlama forması (1,30).
56. Atributivləşmə – əşyalılıq bildirən sözün (ismin) əlamət anlayışı bildirən sözə (sifətə) çevriləməsi prosesi (1,30).
57. Ata adı – antronimin bir növü: Şəxsin mənşeyini tam bildirmək üçün mövcud olan üç vasitədən biri (3, 554). Məsələn, Tomayev Əhməd Allahverdi oğlu, Musayeva Sevil Səlim qızı.
58. Affiks – Şəkilçi. Ümumi dilçilikdə həm də formant, formal morfem adlandırılan affikslerin üç şəkli vardır: infiks (ic şəkilçi), prefiks (ön şəkilçi), suffiks (son şəkilçi) (1,30).
59. Ahəng qanunu – Sözün tərkibindəki səslərin, xüsusun saitlərin həməhəngləşməsi. Əsasən türk dilləri üçün səciyyəvidir. Ahəng qanunu distaklı assimiliyasiyanın bir növüdür, şəkilçidəki sait kökün saitinə uyğunlaşır (1,30). Məsələn: baba-lar-imiz-a, nənə-lər-imiz-ə və s.
60. Appelyativ leksika – Appelyativ sözü ümumi söz, ümumi ad mənasında işlədir. Appelyativ leksika dedikdə ümumi sözlərin, ümumi adların məcmusu başa düşülür. Appelyativ sözlər əşya, hadisə, predmet və s. haqqında anlayışları ümumi şəkildə ifadə edir (2,22).
61. Bəlağət – Gözəl və aydın danışq, natiqlik haqqında klassik Şərq elmi (1,33).
62. Burun səsləri – Tələffüzündə hava axını burundan çıxan sonor səslər. Azərbaycan dilində m, n və «sağır nun» (1,36).
63. Çalarlıq – Sözün əsas, əşyavi-məntiqi mənasına daxil edilən, dil vahidlərinə təntənəlik, kobuduq, nəzakatlılıq, məhrəmlik və s. keyfiyyətlər əlavə edən, emosional-ekspressiv və ya qiymətləndirici funksiya daşıyan rəng, ton, çalar; konnotasiya (1,330).
64. Daxili fleksiya – Qrammatik mənaları fərqləndirmək məqsədilə kökün tərkibində səslərin dəyişməsi. Flektiv dillər xasdır (1,65).
65. Derivasiya – Dilə məxsus modellər əsasında şəkilçilər vasitəsilə yeni söz düzəltmə (1,66). Məs.: Söz kökündən (kök sözdən) yeni söz düzəltmə. Düzəltmə sözdən şəkilçi vasitəsilə yeni söz düzəltmə.
66. Desemantikləşmə – Öz mənasından məhrum olma, leksik mənadan uzaqlaşdır, yalnız qrammatik mənanın ifadəcisinə çevrilmə (1,66). Məs.: köməkçi fellər.
67. Defis – Horizontal (üfqî) xətt şəklində qısa işaretdir ki, əsasən tabəsizlik əlaqəsi üzrə düzələn mürəkkəb sözlərin və təkrarların komponentləri arasında işlənir; habelə sətirdən-sətrə keçirme vəzifəsi daşıyır (1,67).

68. Demonim – əfsanəvi ad (3, 555). məsələn, Şeytan, Div, İblis, Əjdaha, Cin və s.
69. Diakritik işarə – Hərfdən ayrılıqda (hərfin yanında, altında, üstündə qoyulan) işlənən əlavə işarədir ki, hərfin əvvəlkindən fərqli şəkildə oxunmalı olduğunu göstərir (1,69). Məsələn: Alman əlifbasında umlaut, ərəb əlifbasında nöqtələr diakritik işarələrdir.
70. Dialekt – Müəyyən bir dilin sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan məhdud miqdarda adamlar tərəfindən işlədilən variantı (1,69).
71. Dialektizmlər – Bədi əsərdə üslubi məqsədlə işlənən dialekt sözləri (1,70).
72. Dialektologiya – Müəyyən bir dilin dialekt, şivə və ləhcələrini tədqiq etməklə məşğul olan dilçilik şöbəsi (1,71).
73. Dialekt sözü – Müəyyən dilin bir və ya bir neçə dialektində işlənən, ədəbi dildə olmayan söz (1,71).
74. Dil – Müəyyən insan kollektivinin üzvləri arasında əsas və ən mühüm ünsiyyət vasitəsi olan semioloji sistemlərdən biri (1,72).
75. Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlıqda təzahür edən hadisələr ümumiləşmiş halda **fonetik hadisələr** adlanır (7, 99).
76. Dillərin geneoloji təsnifi – Dillərin qohumluğuna əsaslanan təsnif, bölgü. Əvvəlcə dillərin leksik və fenotik, sonra isə qrammatik oxşarlığı nəzərə alınır (1,84).
77. Dillərin tipoloji təsnifi – Dillərin morfoloji xüsusiyyətlərinin əsasında aparılan bölgü (1,84).
78. Dissimiliyasiya – Nitqdə eyni və ya bənzər səslərdən birinin əvvəlki məxrəcdən uzaqlaşış başqa səs keyfiyyəti alması (1,89).
79. Diftonq – Bir hecada iki saitin – hecayı (heca düzəldən) və qeyri-hecayı saitlərin birləşməsi (1,91). Məsələn, öü, ou.
80. Diferensiasiya – 1. Dissimiliyasiya. 2. Lügət tərkibinin, yaxud ayri-ayrı sözlərin mənasının semantik və üslubi cəhətdən təbaqəlaşması (1,91).
81. Dırnaqlar – Mətnində vasitəsiz nitqi, sitatları, əsər adlarını, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işaret (1,92). (“ ”) və ya («»).
82. Dominant üzv – Sinonimlər sırasında əsas neytral mənani bildirən və bütün qalan sözlərin əlavə mənalarını özüne tabe edən söz (1,92).
83. Dublet – Məna və səs tərkibi etibarilə az və ya çox dərəcədə yaxın olan, ümumi mənşəli alınma sözlərdən biri. Buna etimoloji dublet, yaxud ikili alınma da deyilir (1,92). Məsələn: köşk-kiosk, dilçilik-dilşunaslıq, termin-istilah, stil-üslub və s.
84. Ekvivalent Başqa bir nitq vahidinin funksiyasını yerinə yetirən nitq vahidi (1,94).
85. Ekspressiv – Ifadəli, təsirli, ekspressiyaya malik olan (1,95).
86. Ekspressiya – Nitqin obrazlılıq, emosionallıq keyfiyyəti. Xüsusi nəvəziş – əzizləmə, kiçiltmə bildirən şəkilçilər, məcazlar, ritorik fiqurlar və s. (1,95).
87. Ellipsis – ifadənin hər hansı bir elementinin buraxılması (atılması, ixtisarı) (1,96). Məsələn: Analar sülh istəyir; Ağalar dava. (istəyir)
88. Eliziya (səsdüşümü) – Tələffüz zamanı sözün tərkibində bəzi danişiq səsləri düşür. Bu fonetik hadisə danişiq dilində geniş yayılmışdır (4,16). Məsələn, müəllim-məllim; Balaoğlan-Balaoğlan, gəlmış idi-gəlmmişdi, Əliağa-Əlağa və s.
89. Emfaza – İntonasiya, təkrar, söz sırası və s. vasitəsilə nitqin emosionallığını şiddetləndirmək, söyləm daxilində bu və ya digər ünsürü fərqləndirib nəzərə çatdırmaq (1,96). Məsələn: Kənlümün sevgili məhbubu manım; Vətənimdir, vətənimdir, vətənim! (A. Səhhət)
90. Esperanto – Ən geniş miqyasda yayılmış süni beynəlxalq dil. «Esperanto» «inanın, əmin olan, arxayın olan» mənasındadır (1,98).
91. Etimologiya – Ayri-ayrı sözlərin, morfemlərin mənşəyini və tarixini öyrənməklə məşğul olan dilçilik şöbəsi (1,99).

92. Etnolinquistika – Dilin, ünsiyyət vasitəsi kimi öz vəzifəsini yerina yetirməsində və inkişafında linquistik və etnik amillərin qarşılıqlı əlaqəsini, dilin xalqla əlaqəsini öyrənən makrodiplilik şöbəsi. Bu təlim hər bir dili o dildə danışan xalqın tarixi inkişafının və mədəniyyətinin təzahürü hesab edir (1,101).
93. Etnonim – Hər hansı etnos (etnik qrup, qəbilə, tayfa, xalq, millət və s.) mənəni ifadə edən ad: (1,101). Məsələn: türk, gürçü, rus, türkmen, qırğız, alman və s.
94. Etnogenez – xalqın mənşəyi (3, 557).
95. Etnonimika – Antroponimikanın xalqların adlarını öyrənən sahəsi (2,102).
96. Ekzotik sözlər – Mənşəcə başqa dilə mənşub olub, xalqın məişətini, adət-ənənəsi, mili xüsusiyyətlərini göstərən leksik vahidlərdir (2,132). Məsələn: dollar, marka, lira, balalayka, gitara, tanqo, balzam, mister, frak, kitel və s.
97. Etimologiya sözü yunan mənşəli Etymon "həqiqət" və logos «söz, təlim» sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu termin iki mənada başa düşülür: a) sözlərin mənşəyi mənasında b) sözlərin mənşəyini öyrənən, tədqiq edən elm mənasında (2,204).
98. Ensiklopediya – yunan sözüdür. Mənəsi «biliklər dairəsi» deməkdir. Ensklopedik lüğətlərdə əşya, hadisə, anlayış və s. haqqında hərtərəfli məlumat verilir (2,297).
99. Evfemizm – Kollektiv ünsiyyətdə ədəb qaydalarını gözləmək məqsədi ilə kobud, təhqiqərimiz sözlər əvəzinə onların sinonimləri kimi işlədirilən incələşdirilmiş sözlər, məcazlar (1, 93). Məsələn, «połtak» əvəzinə, dilişirin; Adı batmışın (zalzəloni uzun müddət şamaxılılar belə adlandırırlar) ili tamam oldu, qara torpağın ududuqlarının da ili çıxdı (Əzizə Cəfərzadənin «Yad et məni» romanından).
100. Əlisba – Hər hansı dili yazada qeyd və təsbit etmək üçün istifadə olunan və müəyyən sistem üzrə düzülən qrafik işarələrin məcmusu (1,106).
101. Ədəbi dil – milli dilin yüksək formasıdır. – «bədii» söz usuluları tərəfindən cılalanmış dildir (4, 5).
102. Faleronim – Hər hansı orden, medal, fərqlənmə nişanlarının xüsusi adları (1,300). Məsələn: İstiqlal Ordəni, Qələbə Ordəni və s.
103. Familiya – Şəxsin müəyyən ailəyə münasibətini göstərən və ona irlən keçən rəsmi adlanma. Latin sözü olan familiya – ev, ailə, ev adamları mənasını ifadə edir (1,300).
104. Fonetik ibarə – Nitq axınının ən böyük fonetik parçası olan birləşməyə **fonetik ibarə deyilir**. Hər bir fonetik ibarə də ya bir, ya da bir neçə ritmik hissədən ibarət olur. Fonetik ibarənin tərkibində olan belə ritmik hissəyə **fonetik qitə deyilir** (7, 80).
105. **Fonetik prinsip** – tələffüz olunan səsin yazılışı hərfə ifadəsi prinsipi mənasında, fonematik prinsip isə müxtəlif çalıqlarda tələffüz olunan səslərin vahid əsası sayılan fəmin yazılışı hərfə ifadəsi prinsipi mənasında işlənilir (7, 222). Məsələn: at, al, alma, ata, ana, dil, diş, mal, xala və s.
106. Fasilə – Səsin məxrəcinin ekskursiyaya və rekursiya arasındakı vəziyyəti: məxrəcin orta mərhələsi, ikinci fazası, pauza (1,301).
107. Fin-Uqor dilləri – Aşağıdakı iki qrupu əhatə edən dil ailəsi: **Uqor qrupu** (macar dili, mansi və tanti dilləri); **fin qrupu** (fin // suomi dili, eston dili, karel dili, saam dili, komi, mari, mordva, udmurt dilləri) (1,308).
108. Fitonim – Hər-hansı bitkinin xüsusi adı. (1, 308) Məsələn: Qoşa çinar, Qoşa palıd, Tək saqqız və s.
109. Fleksiya – Söz sonuna əlavə olunan və morfoloji-sintaktik mənələrin ifadəsinə xidmət edən morfem. Daxili fleksiya – Söz kökünün səs tərkibində baş verən dəyişiklikdir ki, müxtəlif qrammatik mənələri fərqləndirir (1,308).
110. Flektiv dil - Fleksiya üsulu üzrə sözdəyişmədən istifadə edən dil. Bu dillərdə hər fleksiya bir neçə qrammatik mənənin ifadəçisi ola bilir. Hind-Avropa dilləri flektiv dillərdir (1,309).
111. Fonem – Dilin mənali ünsürlərinin (morfem, söz, söz birləşməsi) əmələ gəlməsində və onların fərqləndirilməsində

- əsas rol oynayan ən kiçik dil vahidi. Dilin ən kiçik (qısa) fonoloji vahidi. Fonemi parçalaması mümkün deyil. Hər bir söz ardıcıl qələm fonemlərin birləşməsidir. Nitqin ən kiçik vahidi, yəni seqmenti kimi çıxış edən fonemlərə **seqment fonem** deyilir və bunlar superseqment fonemlərə qarşı qoyulur (1,309).
112. **Fonematik – Fonematik (yazı) orfoqrafiya prinsipi.** Real şəkildə tələffüz olunan səsləri deyil, fonemləri əlifbada, əksetdirmə prinsipi. Fonematik prinsip üçün fonemlərin əks etdirilməsi başlıca cəhətdir (1,310).
 113. Fonetika – 1. Nitq səslərini, onların əmələgəlmə üsullarını, onların birləşməsi və bir-biri ilə əvəz olunması qaydalarını, bu birləşmədə mühüm rolu olan vurğu və intonasiyani, səslərin akustikasını öyrənən dilçilik şöbəsi (1,311).
 114. Fonetik transkripsiya – Nitqin səs tərkibini yazıda tam şəkildə əks etdirmək üçün elmi məqsədlərlə tətbiq olunan xüsusi yazı üsulu (1,312).
 115. Fonika – Nitqin səs quruluşunun təşkili (alliterasiya, assonans, səs təqlidi və s.) (1,312).
 116. Fonoqram – Sözlərin və morfemlərin səs cildini fərqləndirmək üçün işlənən qrafik işarə olub, məzmun vahidini əks etdirən «ideoqram» adlı qrafik işarələrə qarşı qoyulur (1,312).
 117. Fonoqrafiya – Fonoqrafik əlifba və ya dilin hərf-səs sisteminin əks etdirən əlifba (1,312).
 118. Fonologiya – Nitq səslərini, söz və morfemlərin səs cildini (ifadə planını) fərqləndirmə vasitəsi kimi öyrənən dilçilik elmi (1,312).
 119. Formant – Sözdüzəldici və sözdəyişdirici şəkilçilərin ümumi adı (1,313).
 120. Formasız – Kök və şəkilçiye ayrıla bilməyen; amorf. 1. Amorf sözlər; 2. Köməkçi sözlər; və, ki, -dək, -can // con və s. (1, 313)
 121. Fraza – 1. Ən kiçik müstəqil nitq vahidi, aktuallaşmış ünsiyyət vahidi. Bu mənada «fraza» termini «cümə» terminə uyğundur. 2. Ən böyük intonasiya vahidi, bir-birinin

- ardınca gələn iki pauza arasındaki nitq parçası. Fonetik üzvlənmə baxımından nitq frazalara, frazalar təqtilərə, təqtilər hecalara və hecalar da səslərə bölünür (1,313).
122. Formul – Sabit ifadələri, quruluş modellərini, basmaqəlib tərkibləri bildirmək üçün işlənən ümumi ad (1,313).
 123. Frazoziya - Frazoziya yunan sözüdür. Pharis «ifadə» loqos isə «elm» deməkdir. Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir. Frazoziya iki mənada işlənir: həm dildə olan frazeoloji birləşmələrin məcmusu mənasında, həm də frazeoloji birləşmələrdən bəhs edən elm mənasında (2, 260). Məsələn, göz yummaq, əl açmaq, qan uddurmaq və s.
 124. Funksiya – Nitqdə işlədirək dil vahidinin (elementlərinin) yerinə yetirdikləri vəzifə, onların rolü (1,315).
 125. Funksional sözlər – Köməkçi nitq hissələri ilə modal sözlərin birlikdə ümumi adı (1,318).
 126. Geneoloji – Mənşə ümumiliyi ilə müəyyən edilən, dil qohumluğuna əsaslanan. Geneoloji təsnifat (1,145).
 127. Hami dilləri – Aşağıdakı dil qruplarını əhatə edən dil ailəsi: bərbər dilləri qrupu (liviya, numidiya, tuareq dilləri), kuşit dilləri (Somali dili və s.) qrupu, Misir dilləri qrupu (ən qədim və ölü Misir dili, qubti dili) (1,326).
 128. Helonim – Hidronimin bir növü; bataqlıq və bataqlaşmış yerlərin xüsusi adları (1,326).
 129. Heraldika adı – Heraldika emblemi ilə əlaqədar olaraq obyektdə verilmiş xüsusi ad. Gerbdə əks olunan təsvirlə həmin ad arasında müəyyən əlaqə olur. Qaraqoyunlu dövlətinin (1406-1468) bayraqı üzərində qara qoyun, Ağqoyunlu dövlətinin (1467-1502) bayraqı üzərində ağ qoyun şəklindən ibarət emblem olduğu üçün o dövlətlər Qaraqoyunlu və Ağqoyunlu adlanmışdır (1,326).
 130. Heroqlif – İlkin şəkilləri ilə əsasən əlaqəsi qırılmış ideoqramdır ki, bu yazı işləri bir sıra hallarda fonetik əlifba işarələri ilə birləşir. Burada bir işarə bütöv bir sözü əks etdirir (1,326).

131. Həqiqi mənəli sözlərin qarşılığı olub, onu məcazi mənə ilə bildirən sabit söz birləşmələrinə **idiom** deyilir (6, 89). Məsələn, alt-üst etmək – dağıtmak.
Başını gırılmək – dolanmaq.
Dilə tutmaq – tovlamaq.
Burnunun ucunda danişmaq – müzildamaq və s.
132. Hərf – Ayri-ayrı fonemləri, onların əsas variantlarını və fonem qruplarını yazida müəyyən dil üçün ənənəvi olaraq əks etdirən qrafik işarə (1,328).
133. Hidroloji termin – 1. Su obyektləri ilə əlaqədar olan coğrafi termin. 2. Su obyektlərinin müxtəlif görünüşü ilə əlaqədar olan coğrafi termin (1,328). Məsələn: 1. Dəniz, çay, okean; 2. Gölməçə, çala, sel, hovuz, şəlalə və s.
134. Hidronim – Hər hansı süni şəkildə yaradılmış və ya təbii su obyektlərinin xüsusi adı (1,328). Məsələn: Mingəçevir dənizi, Hind okeanı, Kür çayı və s.
135. Hind-Avropa dilləri ailəsi – Hind-Avropa ulu dilindən törmmiş dil ailəsi. Hind-Avropa dilləri ailəsi aşağıdakı dil budaqlarına bölünür.
1. Hind dilləri budağı (benqal, pəncab, urdu, hindi, ölü dillərdən sanskrit və prakrit dilləri);
 2. İran dilləri budağı (fars, əfqan, tacik, osetin, kurd, tat, ölü dillərdən-skif dili);
 3. Slavyan dilləri budağı (şərqi slavyan – Rus, Ukrayna, belorus; qərbi slavyan – polyak, çex, slovak, Kaşub, lujits; cənubi slavyan – bolqar, sloven, serb-xorvat, makedon, qədim slavyan dilləri);
 4. Baltik dilləri budağı (litva, latış, latgal, ölü dillərdən – pruss dili);
 5. German dilləri budağı (şərqi german – isveç, norveç, Danimarka, island; qərbi german-ingilis, alman, holland);
 6. Roman dilləri budağı (fransız, italyan, ispan, portəgiz, rumın, moldav, ölü dillərdən – latin dili);

7. Kelt (gəldən) dilləri budağı (irländ, şotland, breton, ölü dillərdən – qall dili);
8. Yunan dilləri budağı (yeni yunan dili, ölü dillərdən – qədim yunan və Vizantiya dili);
9. Alban dili;
10. erməni dili;
11. Ölü dillərdən – xett, taxor və s. diller (1,329).
136. Hipersəciyyə – Dilin ifadə vasitələrinin artıq işlədilməsi (1, 330). Məsələn: Ütü ütləmək, su sulamaq, yağış yağımaq və s.
137. Histerologiya – Təsvir edilən hadisələrin məntiqi ardıcılığını pozmaqdan ibarət bədii üsul (1,330). Məsələn: «Baş yaranlarımızın hamısı ibarətdir məhz gədə-gündədən, baq-qallardan və çəqqallardan» (C.Məmmədquluzadə).
138. Xalq etimalogiyası – Alınma və bəzən də ana dili sözlerinin (və ifadələrinin) səs tərkibinin təsadüfi oxşarlıq əsasında başqa şəklə salınaraq işlədilməsi (1,318).
139. Xəttatlıq – Aydin və gözəl xətlə yazı yazma sənəti, qabiliyyəti (1,320).
140. Xiazm – sintaktik vahidləri (söz birləşməsi, cümlə) təşkil edən komponentlərin bir-birinə əks sıra üzrə düzülməsi əsasında meydana gələn paralelizm; əksinə (tersinə) paralelizm (1,321). Məsələn: Başdan geyinib ayaqdan qifillandi, ayaqdan geyinib başdan qifillandi (Dastanlar).
141. Xoronim – Hər hansı ölkə, vilayət, şəhər, rayon eyni zamanda inzibati və təbii ərazinin xüsusi adı (1,321). Məsələn: Qarabağ vilayəti, Borçalı mahalı, Qazax rayonu, Ankara şəhəri və s.
142. Xrematonim – Maddi-mədəniyyət əşyalarının xüsusi adı, həmçinin sijahların, musiqi alətlərinin, zərgərlik şeylərinin, qıymətli daşların, avadanlığın xüsusi adı (1,322). Məsələn: «Misri qılinc», «Gəncə qapıları», «Çap-top», «Atəsgah», «C.Vurğunun qələmi» və s.

143. Xrononim – Müəyyən tarixi dövrün xüsusi adı (1,322). Məsələn: Birinci Qarabağ savaşı, «Rus-İran müharibələri», «Qələbə günü» və s.
144. Xüsusi ad – Tək-tək əşyaları fərqləndirməyə xidmət edən və bu əşyaların əlamətini eks etdirməyən (onları ümumiləşdirməyən) söz və ya birləşmə (1,322). Məsələn: Kamil, Aynalı, Azix mağarası, Ceyrancıl, Təbriz və s.
145. İdeoqram – İdeoqrafik yazı sistemində işlədilən şərti təsvir və şəkil olub, sözlərin və ya morfemlərin mənasının ifadəsinə xidmət edir (1,112).
146. İdeoqrafik yazı – Sözlərin qrammatik və ya fonetik şəkillərinin deyil, onların yalnız mənasını eks etdirən işarələrdən ibarət yazı növü. Bu yazının işarələri ideoqram və ya loqogram adlanır (1,112).
147. İdo – Esperanto əsasında yaradılmış, lakin ondan daha çox mənətiqi şəkildə düşünülmüş, təbii dillərə daha yaxın süni beynəlxalq dil (1,113).
148. İbarələr – Sabit söz birləşmələrinin maraqlı bir qismını ibarələr təşkil edir. İdiomlarda olduğu kimi, ibarələrdə də sözlərin məcazi mənada ifadəsi əsas yer tutur. Birləşməni təşkil edən sözlərin müəyyən hissəsinin məcazi, digər hissəsinin isə həqiqi mənada işlənməsi nəticəsində yaranan obrazlı birləşmələr **ibarə** adlanır (6, 99). Məsələn, dəmir iradə, şirin dil, dağ cüssəli və s. Bəzi idiomların özləri də ibarə kimi işlənə bilər. Məsələn, baş üstə, göz üstə, xoş gəldin, mənə aid bir qulluq və s. idiomları eyni zamanda ibarədir.
149. İzafət – Ərab və fars dillərinin qrammatikasında təyinlə təyin olunanın birləşib söz birləşməsi əmələ gətirdiyini göstərən qrammatik əlamət (1,114).
150. İltisajlı dillər ~ Tipoloji (morpholoji) təsnifinə görə iltisajlılaşmə xüsusiyyətinə malik olan dillər. (Türk, mongol, sin-uqor, dravid, bantu, yapon dilləri). (1,115).
151. İnkorporlaşan dillər - Bu dillərdə söz müstəqil, ayrıca bir vahid kimi mövcud deyildir, bütün birləşmə, cümlə formaca bir söz şəklində təzahür edir. Çünkü bütün cümlə bir vurğu ilə tələffüz edilir və ahəng qanununa tabe olur. (Eskimoslar, çukotlar, aleutlar, Şimali Amerika Hindularının dili və s.) (1, 118).
152. İroniya – Gizli istehza, dolamaq məqsədi ilə sözü eks mənada işlətmə üsulundan ibarət üslubi xüsusiyyət (1,125).
153. Jest dili – Əl hərəkət dili və mimka dilinin ümumi adı (1,108).
154. Jorqon sözlər – Fransız dilində quş civiltisi, qarğı dili mənəsində işlənir. Jorqon sözlər məhdud sosial dairədə işlənən sözlərdir. Jorqon sözlər arqo sözlərə çox yaxın olsa da, fərqlənilərlər. Belə ki, jorqon sözlərdən daha çox ali, yüksək zümrənin nümayəndləri istifadə edirlər. Onlar öz aralarında bu sözlərə əcnəbi dənisiq dili kimi müraciət edirlər. Məsələn, vaxtilə rus zadəganları fransız dilindən bu cür istifadə etmişlər (2,135).
155. Kalka – Başqa dilə maxsus söz və ya ifadələrin hissələrini bir-bir hərfi tərcümə etmək yolu ilə düzəldilən nitq vahidləri (1,136).
156. Klişe – Müvafiq şəraitdə və ya müəyyən ədəbi cərəyan üçün səciyyəvi hesab edilən şablon, stereotip ifadə (1,139).
157. Kod – Hər bir informasiya ilə müəyyən fərqli siqnallar kombinasiyasının əlaqələnməsinə imkan yaradan qayda. İformasiya verməyə xidmət göstərən hər hansı işarələr sisteminə «kod» deyilir (1,139).
158. Kolorit – Bədii əsərdə surətlərin nitqində müəyyən dövrə, dialekta məxsus olan, habelə başqa ölkələr üçün səciyyəvi olan əşya adlarının işlədilmə xüsusiyyəti (1,140). Məsələn: Milli kolorit, Şərq koloriti və s.
159. Kommunikasiya – Dil vasitələri vasitəsilə müəyyən məlumat bilidirmə, xəbər verme, ünsiyyət (1,140).
160. Kommunikativ vahid ~ Müstəqil şəkildə müəyyən məlumat ifadə edən nitq parçası (1,140).
161. Komponent – dil vahidlərini təşkil edən tərkib hissələrindən biri (1,140). Məsələn: Günəbaxan, vətən qeyrəti, maraqlı kitab və s.

162. Konversiya – Sözün öz morfoloji və fonetik tərkibini saxlamaqla, bir nitq hissəsindən başqasına keçməsi (1,140).
163. Konsonant – 1. Funksiyaca heca əmələ gətirməyən səs. 2. Samitlərə aid, samitlər ilə əlaqəli olan (1,141). Məsələn: Konsonant yazı (ərab).
164. Konstruksiya – Müəyyən qrammatik əlaqələrinə əsasən dil vahidlərinin nitq prosesində bir-birilər əlaqələnməsi, birləşməsi nticəsində meydana çıxan sintaktik tam, bütöv (Söz birləşməsi, tərkib) (1,141).
165. Kontekstual – Kontekst ilə bağlı və ya əlaqədar olan, kontekstdən asılı olan. Sözün kontekstual mənası (1,142).
166. Kosmonim – Kosmik fəza, qalaktika, ulduzlar sisteminin (bürcələrin) xüsusi adı (1,143). Məsələn: Günəş, Ay, Jupiter, Saturn, Mars və s.
167. Ktematonom – maddi və mədəni əşya adları (silah, çalğı aləti, qiymətli daş-qas və s.) (3, 560). Məsələn, Beşəçilan, Aynalı (tüfəng), Misri qilinc və s.
168. Kursiv – Əl yazısına oxşayan matbəə şriftidir ki, düz (şaqılı) yiğilmiş matının tərkibində müəyyən hissəni seçmək, fərqləndirmək üçün istifadə olunur (1,144).
169. Qeyri-real onim – ümumxalq danişığında və ya bədii ədəbiyyatda rast gəlinən uydurma, əfsanəvi xarakterli poetik onomastik vahid (3, 555). Məsələn, Kosa, Qodu, Zülümov, Bərbərzadə və s.
170. Qrafem – Müəyyən dilin yazı sistemində əsas struktur vahid; yazı vahidi (1,62). Məsələn: a qrafemi böyük (A) hərfi şəklində, kiçik hərf (a), şəklində ola bilir.
171. Qrammatika – (yunanca qrammatike) dilçilikdə sözdəyişmə formalarını, söz birləşmələrinin və cümlələrin konkret maddi mənasından təcrid edilmiş şəkildə öyrənən şöbəsidir. Qrammatika dilin lügət tərkibi və səs sistemi ilə sıx əlaqədardır. Qrammatika iki hissədən ibarətdir: Morfologiya və Sintaksis. Qrammatika termini dilin quruluşu mənasında da işlənir (2,385).
172. Leksika – 1. Dilin lügət tərkibi, müəyyən dilə məxsus bütün sözlərin və sabit birləşmələrin məcmuyu (1,147).
173. Leksem – Dilin struktur ünsürü (yahidi) kimi götürülən söz; nitq prosesində təzahür edən söz-lüzvdən fərqli olaraq, başa düşülən, özünü göstərən söz-tip (1, 147). Məsələn, Dəmirçi-lər, Yeni-Daş-kənd və s.
174. Leksikologiya - Dilin lügət tərkibindəki sözlərin məcmusu leksika adlanır. Leksika sözü yunan mənşəli «Lexikos» sözündən olub, sözlər mənasını bildirir. Dilimizin leksikasını öyrənən dilçilik bölməsi isə leksikologiya adlanır. Leksika «söz», loqos isə «elm» deməkdir. Deməli, leksikologiya şöbəsi dilimizin lügət tərkibindəki sözləri öyrənən dilçilik şöbəsidir (2,4).
175. Loru sözlər - Nisbətən elvari, saya xarakterli söz qruplarıdır. Loru sözlər dialekt sözlərə bənzəyir. Lakin dialekt sözlər konkret bir dialektdə aid olsa da, loru sözləri hamı istifadə edir və mənasını başa düşür (2,135). Məsələ, qağa, dadaş, lələ, daxma və s.
176. Ləqəb – antroponimin bir növü. Hər hansı bir şəxsin müəyyən əlamət, xasiyyət və ya hərəkətinə görə onu tanıyanlar tərəfindən verilmiş əlavə ad (3, 561). Məsələn, Qatır Məmməd, Topal Teymur, Dəli Həsən, Qılinc Qurban və s.
177. Leksikoqrafiya - Leksikoqrafiya yunan mənşəli sözdür. Mənası isə «lügət yazıram» deməkdir. Lügətlərin növləri, quruluşu, tərtibi prinsipləri, nəzəri əsasları və digər xüsusiyyətləri məhz leksikoqrafiyada öyrənilir (2,294).
178. Metateza (yerdəyişmə). Tələffüz zamanı sözün tərkibində bəzi dəmişiq sözlərinin yerini dəyişməsinə metateza deyilir (4,17). Məsələn: məşhur-məhsur, yanlış-yalnız, torpaq-topraq, layihə-lahiyyə, Fərhad-Fəhrad və s.
179. Metafora (istiarə) – Leksik (lügəvi) mənası «köçürmə» deməkdir. Bir əşyanın əlamətinin başqa bir əşya üzərinə köçürülməsinə deyilir. Bənzətmə əsasında yarandığı üçün istiaraya gizli təşbeh (bənzətmə) də deyilir. Təşbehdən fərqli

- olaraq, istiarədə bənzəyən və ya bənzədilən tərəflərdən hər ikisi yox, yalnız biri iştirak edir. (5,208). Məsələn: Quzum beşikdə şirin-şirin yatır; Gülümün kefi necədir; Günəş gülürdü; “Göy kişər, Bulud ağları” və s.
180. Məcazi məna – Obyektiv aləmin aşşa və hadisələrinə bila-vasita, müstəqil şəkildə istiqamətlənmış həqiqi mənadan fərqli olaraq dolayısı ilə (həqiqi məna əsasında) bağlı olan əlavə, ikinci dərəcəli, düzəltmə məna (1, 163).
 181. Metaforik toponim – bənzətmə yolu ilə yaradılmış toponim (3, 551). Məsələn, Damcılı, Göytəpə, Qızılxarac, Qızıltorpaq, Dikdaş və s.
 182. Mifoloji ad – əfsanəvi tarixi hadisə, şəxsiyyət adı ilə bağlı yaranmış xüsusi ad (3, 561). Məsələn, Əjdaha, Təpəgöz, Təkbuyuz, Uçan Balıq, Herkules, Səməndər quşu, Qırat, Dədə Qorqud və s.
 183. Morfoloji prinsip – Məqam və şəraitlə əlaqədar olaraq müxtəlif çalarlıqla tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına istiqamətverici əsas **morfoloji prinsip** adlanır (7, 224). Məsələn, öy, öv, əv, ev; dəyil, degil, döyül, dö:l, deyil; badya, badyə, bayda; qayıt, qeyit, qeid, qəyit və s. Morfoloji prinsip əsasında bu variantlardan ancaq biri (yəni ev, deyil, badya, qayıt) qəbul olunur və yazıda sabitləşir.
 184. Metaforikləşmə – Məcazi mənalar hesabına sözün məna tutumunun genişlənməsi, onda ekspressiv əlamətlərin güclənməsi (1,156).
 185. Məntiqi vurğu – Cümldə mənasını qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə müəyyən sözün tələffüzçə fərqləndirilməsi (1, 161).
 186. Mixi yazı – Pazşəkilli xətlərin müxtəlif kombinasiyalarından ibarət işarələri olan və qabaq Asıqada yayılan qədim yazı növlərindən biri. Bu yazını qədim sumerlər yaratmışlar.

Sumerlərin mixi yazılı da Misir və Çin heroqlifləri ilə yanaşı ideoqrafik yazının növlərindən hesab edilir (1,164).

187. Modallıq – Danışanın ifadə olunan fikrə münasibətini, ifadə olunan fikrin obyektiv varlığa münasibətini əks etdirən qrammatik-semantik kateqoriya (1,164).
188. Monqol dilləri – Monqol dilləri ailəsinə xalxa-monqol, buryat-monqol, kalmik və s. dillər daxildir (1,165).
189. Monoftonq – Bir səsdən ibarət sadə sait. Tələffüzü zamanı danişq üzvlərinin vəziyyəti (yəni səsin məxrəci) dəyişməz qalan sait monoftonq hesab edilir (1,166).
190. Morfem - Sözün ən kiçik mənali hissəsi. Dilin ən kiçik mənali vahidinə morfem, ən kiçik mənəsi olmayan vahidinə fonem deyilir. Morfem sözdən və cümlədən fərqli olaraq, adətən ayrılıqda işlənmir, sözün tərkib ünsürü kimi çıxış edir və ya söz forması təşkil edir. Halbuki, söz də, cümlə də ayrılıqda, müstəqil şəkildə işlənə bilər. Morfem dilin quruluş vahidiidir, söz-nominativ, cümlə isə kommunikativ vahiddir (1,166).
191. Morfoloji təsnifat – Sözün qrammatik formalarının düzəldilməsində fərqlənən xüsusiyyətlərinə görə dillərin təsnifi. Tipoloji təsnifat (1,168).
192. Morfoloziya – Sözün quruluşunun müxtəlif aspektlərini, sözün formasını öyrənən dilçilik sahəsi (1,168).
193. Mötərizələr – İki şaquli xəttən (düz, yarımdairəvi və ya fırqlı xətdən) ibarət qoşa durğu işarəsi (1, 172). Bu işarədən aşağıdakı hallarda istifadə olunur: a) Əsas fikri tamlayan və aydınlaşdırın vahidləri – sözləri, birləşmələri, cümlələri xüsusi nəzərə çatdırmaq istədikdə. Məs: Mən Aydın müəllimi (Bələdiyyə idarəsinin sədri işləyir) gözləməliyəm; b) danışanın ifadə onunan fikrə münasibətini bildirən vahidləri fərqləndirmək istədikdə. Məs: And olsun aramızdakı dostluğa! (Baxmayaraq ki, mən onu ilk dəfə görürdüm); c) dramatik əsərdə remarkaları fərqləndirmək istədikdə. Məs: Qacar (Xanəndəyə kinaya ilə): Belə deyirlər ki, ağladır yeri; Sizin Qarabağın xanəndələri. (S.V.)

194. Mübtəda – Fikrin predmetini bildirən, qrammatik cəhətdən cümlə üzvlərinin heç birindən asılı olmayan və cütürkibli cümlənin baş üzvü kimi çıxış edən sintaktik vahid (1,173).
195. Müəllif nitqi – Bədii əsərdə müəllifin öz dilindən yazılın (deyilən) parçalar; personajların nitqində işlənməyən parçalar (1,176).
196. Məfhum – Obyektiv aləmdə mövcud olan cism və hadisələrin insan şüurunda inikasıdır (2, 141).
197. Nağılbaşı – Nağılların başlanğıcında işlənən, əsas məzmunla əlaqəsi olmayan, yanultmacvari parçalar (1,181). Məsələn: Hamam-hamam içində; Xəlbir saman içində; Dəvə dəlləklik cılarda; Köhnə hamam içində və s.
198. Nəsəb – Şəxsin əsl adının sonuna «ibn» // «bin» (oğlu) köməkçi ünsürü ilə birlikdə qoşulan köməkçi xüsusi ad. Oğlu ataya görə adlandırma (1,184). Məsələn: Əhməd ibn İbrahim (İbrahimin oğlu Əhməd) və s.
199. Nida – İnsan hissələrini bilavasitə ifadə edən, qrammatik əlamətlərdən məhrum xüsusi nitq hissəsi (1,185).
200. Nisba – Şəxsin əsl adının sonuna gəlib, onu konkretləşdirən köməkçi xüsusi ad. Nisba şəxsin mənsub olduğu ərazini (ölkə, şəhər, vilayət) bildirir, funksiyaca familiyaya yaxındır (1,186). Məsələn: S.Ə.Şirvani, N.Gəncəvi, Sədi Şirazi və s.
201. Nitq – Müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədi ilə dildən istifadə edən şəxsin fəaliyyəti, danişiq; mürəkkəb məzmunun – həm informasiya, həm çəqirış-müraciət, həm diniyicini təhrif etmə və s-nin ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi (1,187).
202. Nitqin fonetik parçaları – Fonetik əsasda formalasən nitq zəncirini müxtəlif dərəcəli zərbə və vasitələrlə ayıran həlqələr **nitqin fonetik parçaları** adlanır (7, 79).
203. Nitqin ekspressivliyi – Nitqin ifadəliliyi, təsirliliyi deməkdir (1,189).
204. Nitq mədəniyyəti – Cəmiyyətin müəyyən dövrədə danişiq qaydalarını öyrənən və insanlar arasında əsas ünsiyyət vasi-

- təsi kimi, fikri formalaşdırma və ifadə etmə qaydalarının elmi əsaslarını müəyyənləşdirən dilçilik şöbəsi. Müəyyən tarixi dövrədə nitqin müvafiq kollektivin dil ehtiyaclarına uyğun şəkildə normativliyi, tələffüz, vurgu, sözişlətmə, cümlə qurma normalarına riayət edilməsi. (1,194).
205. Nomenklatura - Müəyyən bir elm, istehsalat, sənaye sahəsində və s. işlənən konkret adlar məcmuyu. Terminlərdən fərqli olaraq nomenklatura şərti işarə hesab edilir, heç bir anlaysış (məfhum) və ümumi kateqoriya ilə əlaqədə deyildir (1,201).
 206. Oykonom - Hər hansı şəhər və ya kənd tipli yaşayış məntəqəsinin xüsusi adı. (1,204). Məsələn: Gəncə ş. Şəki ş. Sixli k. Bakı ş. və s.
 207. Okeanom - Hər hansı okeanın və ya onun bir hissəsinin xüsusi adı. O cümlədən dəniz, körfəz, cərəyan və okeanın sualtı səthinin hər hansı sahəsi; eyni zamanda çökəklər, hündürlüklər, sıra dağlar, yarğanlar və s. (1,204).
 208. Omoqraf - Yazılışına görə (tələffüzünə görə yox) bir-birinə uyğun gələn müxtəlif sözlər (1,205). Məsələn: Akademik (saat) – akademik (şəxs), Kafedra (kürsü) – kafedra (təşkilat) və s.
 209. Omonim ad – deyiliş və yazılışca eyni olan, lakin xüsusi adların müxtəlif qruplarında iştirak edən xüsusi sözlər (3, 563). Məsələn, Azad (şəxs adı) – Azad (Goranboy rayonunda kənd); Zöhrə (ulduz)- Zöhrə (qadın adı) və s.
 210. Omoform (və ya morfoloji onomimlər) – sözlərin müxtəlif qrammatik şəkilləri ilə uyğunlaşmasına deyilir (6, 25). Məsələn: Can evimə sığmayan **arzular**, Bu dünyada necə dünya **arzular** (S.V.).
 211. Onomasiologiya – 1. Dilin leksik və ya leksik-frazeoloji imkanları vasitəsilə əşyaları əks etdirməyin, məfhumlari ifadə etməyin qanunlarını və prinsiplərini tədqiq edən semasiologiya şöbəsi. 2. Əksətdirmə, adlandırma, advermə haqqında elm (1,207).
 212. Onomastik vahid – müstəqil mənaya malik olan hər hansı söz və söz birləşməsindən ibarət xüsusi ad (3, 564). Məsə-

- lən, «Azərbaycan müəllimi», «Elm və həyat», (qəzet və jurnal adları) . Təklə, Ayrım, Çaxırlı (tayfa adları), Mübariz, Nərgiz, Sevinc (Şəxs adları), Ağstafa, Qəbələ, Oğuz, Şuşa, (yer adları) və s.
213. Onomastikanın kateqoriyaları – onomastikanın spesifik kateqoriyaları. Bunlar mövzu və məqsədlə bağlı formallaşmışdır (3, 565). Məsələn, «Şəxs adı» kateqoriyası, «ləqəb» kateqoriyası, «toponimik cərgə» kateqoriyası və s.
214. Onomalogiya (yunanca onoma – ad-logos-elm, bilik) - dilçi-liyin xüsusi adları öyrənən bir şöbəsi (3, 564).
215. Onomastika (yunanca onoma – ad, tika-elm, advermə mədəniyyəti) –
 1. dilçiliyin xüsusi adları öyrənən sahəsi, b) dildəki xüsusi adların cəmi (3, 564).
216. Omonimlər – Fonetik tərkibi eyni olub, lakin müxtəlif məzmun daşıyan, bir-birindən fərqli mənası olan sözlərə **omonim deyilir** (4, 24).
 Məsələn, bal-arlarının emal etdiyi maddə.
 Bal-qiyomatların cəmi, toplanan xal.
 Bal-küləyin, dalğanın gücü və s.
217. Oronim – Yer səthinin relyefində olan hər hansı elementin (oroqrafiya obyektinin) xüsusi adı (1,208). Məsələn: Muradov, Ceyrançöl düzü, İncə dərəsi, Qafqaz dağları, Everest zirvəsi, Fars körfəzi və s.
218. Oksimoron – bir məfhumun əks cəhətlərini ifadə edən iki antonim sözün mənaca qarşılıqlı birləşdirilməsindən yaranan ifadəyə deyilir (6, 39). Məsələn, göz yaşları içinde gülüş, ölü canlar, diləngi milyoner və s.
219. Orfoqrafiya – Nitqi yazıda əks etdirmək üçün müəyyən edilmiş qaydaların məcmuyu (Azərbaycan Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli, 108 sayılı qərarı).
220. Orfoepiya – Dildə mövcud olan müxtəlif tələffüz variantlarını öyrənən və beləliklə də onların dil ənənələrinə, dilin inkişaf təməyüllərinə və dil sistemi baxımından ardıcılılığına

- müvafiq gəlib-gəlmədiyini müəyyənləşdirən dilçilik bölməsi; normativ ədəbi tələffüzü öyrənən və müəyyənləşdirən bölmə (1,210).
221. Onomastik leksika – Onomastik leksika xüsusi söz, xüsusi ad mənasında işlədirilir (2,22).
222. Ölü dil – Canlı ünsiyyət prosesində işlənməyən, yalnız ədəbi abidələrdə mühafizə edilən dil (1,210). Məsələn: latın dili, skif dili, qədim Misir dili, xəzər dili, poloves dili, şumer dili və s.
223. Paradiqma – 1. Bir nitq hissəsinə məxsus sözdəyişmə formaları. İsmiñ hal paradiqması. Felin zaman paradiqması. Felin paradiqmaları. 2. Eyni sözün sözdəyişmə formalarının məcmuyu; bir leksemİN bütün söz formaları (1, 211). Məsələn: «Əl» sözünün paradiqması (əl, ələ, əllərə, əllərimə, əllərinə, əllərimizə, əlin, əlimin, əli, əlimi, əlimizi, əldə, əllərdə, əldən, əlimizdən və s.).
224. Paralingvistik – Səslili nitq ünsiyyətini müşayiət edən və informasiya vermə işində rolü olan bir sıra amilləri (jestlər, mimika, nitq situasiyası və s.) öyrənən, sözsüz kommunikasiya üsullarını tədqiq edən dilçilik sahəsi. (1, 213)
225. Parafraz – 1. Bir söz və ya ifadənin mənasını təsviri yolla əks etdirən ifadə (1,213). Məsələn: Yazını yazmış şəxs, «mən» əvəzinə «bu sətirlərin müəllifi» ifadəsinə işlədir ki, bu parafrazdır; Hacı Qara müəllifi («M.F.Axundov» əvəzinə), Odlar yurdu («Azərbaycan» əvəzinə) və s.
226. Paronimlər – Səslənməsinə və qismən də morfem tərkibinə görə ya səhvən, ya da qəsdən söz oyunu kimi işlənən sözlər (1,214). Məsələn: İdarə-iradə, mərhum-məhrum, kafe-kofe, hərif-hərf, daxili-dəxli, həyat-həyat və s.
227. Patronim – Ata adı və ləqəbindən düzəldilmiş ləqəb, ad, ad-sən, atanın ləqəbindən və ya ata xətti ilə ulu babanın ləqəbindən düzəldilmiş familiya (1,215). Məsələn: Koroglu, Baltaçıoğlu, Dəmirçioglu, Gizioglu, Türkoğlu və s.
228. Pauza – Müxtəlif səbəblərlə əlaqədar və müxtəlif məqsədlərlə nitq axınının müvəqqəti kəsilməsi, ara verməsi (1,215).

229. **Piktoqram** – 1. Piktoqrafik yazı abidəsi. 2. Piktoqrafik yazıda tətbiq edilən şəkil və ya şərti təsvir. (işarələr, xat'lər). (1, 216)
230. **Piktoqrafiya** – Piktoqrafik yazı. Piktoqrafiyada hər bir şəkil real, müstəqil mənə bildirir ki, bu cəhət həmin yazı növünün başlıca xüsusiyyətidir. Digər xüsusiyyət odur ki, hər şəkil öz məzmununa görə ayrıca cümləyə müvafiq gəlir (1,216).
231. **Poetik** – Poeziyaya, şeirə xas olan; obrazlı, bədii (1,217).
232. **Praqmatika** – Dil işləri (vahidləri) ilə bu işaretlərdən istifadə edənlər arasındaki əlaqələri öyrənməkdən ibarət dilçilik tədqiqatı (1,219).
233. **Predikat** - 1. Hökmədə sübut haqqında deyilən şey, subyekt barədə məlumat; məntiqi xəbər. 2. Qrammatik xəbər (bu mənada məntiqi xəbərə, habelə psixoloji xəbərə qarşı qoyulur) (1,219).
234. **Predikativlik** – Müəyyən məzmunun, ifadə olunan fikrin obyekтив aləmə əlaqəsinin dildə ifadəsi. Predikativlik cümlənin əsasını, mahiyyətini təşkil edir. Predikativliyin qrammatik ifadə vasitələri zaman kateqoriyası, şəxs kateqoriyası və modallıq kateqoriyasıdır (1,220).
235. **Predikativ ibarələr** – bədii əsərlərdə yazılırlar surətləri səciyyələndirmək məqsədilə çox zaman predikativ ibarələrdən də istifadə edirlər (6, 100). Məsələn:
- Buyruq sizinkidir, adil hökmədar,
Sizdə ədalət də, fəzilət də var (S.V.).
236. **Proteza** - Tələffüzü asanlaşdırmaq məqsədilə sözün əvvəlinə və ortasına səs əlavə edilməsi. (1, 221). Məs: şkaf-ışkaf; stəkan-istəkan; Rza-İrza; saat-sahat və s.
237. **Psevdoadronim** - Qadınların özlerinə psevdonim seçdikləri kişi adı və famili. (1, 221). Məs: Jorj-Sand əslində Avrora Düdevanın psevdoadronimidir.
238. **Rəsmi üslub** – Əsasən dövlət sənədləri dilinə xas olan üslubdur ki, öz dəqiqliyi ilə səciyyələnir. (1, 227)
239. **Rəsmi ad** – dövlət və ya hər hansı bir təşkilat tərəfindən müəyyən sənədlə, əmlə, qərarla təsdiq olunmuş xüsusi ad (3, 570). Məsələn: Şamaxı, Şıxlı, Bakı, Adil, Nəcibə, Həsənoğlu, Mırıslı, Babanlı və s.
240. **Sami dilləri** – Bir sıra ölü (Assuriya-Babil və ya akkad dili, Kənan və ya Finikiya yəhudi dili, aramey dili, müasir ayşorların ulu dili – Assuriya dili) və müasir (ərəb dili, həbəşlərin dili olan amxar dili) dillər qrupu (1,230).
241. **Saya danışq dili** – dialekt və şivələrdən fərqli olaraq, geniş əraziyə aiddir. Buraya ədəbi dil normalarına uyğun gəlməyən kobud sözlər (vulqarizmlər) də daxildir; məsələn, köpmək (yatmaq), tixmaq (yemək), lüppüllətmək (içmək) və s. (4, 7).
242. **Semantika** – Sözün, ifadənin və ya qrammatik formanın mənası (1,231).
243. **Semasiologiya** – 1. Dil vahidlərinin mənasını (məzmununu, daxili cəhətini) tədqiq edən dilçilik bölməsi. 2. Sözlərin və ifadələrin leksik mənalarını və bu mənaların dəyişmə üsullarını tədqiq edən dilçilik bölməsi (1,233).
244. **Sətirbaşı** – Abzasın birinci sətri; abzasın əvvəlindəki boşluqdan başlanan sətri (1,235).
245. **Sinekdoxa** – Kəmiyyət əlaqəsi əsasında mənə köçürülməsi. Ən çox yayılmış növləri bunlardır:
 a) tam əvəzinə hissə işlədirilir;
 b) ümumi anlayış bildirən söz konkret əşya adı yerində işlənir;
 c) şəxsi bildirmək üçün bədən üzvləri və ya palтар adı işlənir (1,236). Məsələn, "Saqqala salam vermirən!..."
246. **Sintaqm** – 1. Biri təyin edən, digəri təyinlənən funksiyasında işlənmiş iki üzvün birləşməsindən ibarət vahid. Sintaqmin üzvləri kimi həm sözlər, həm morfemlər, həm söz birləşmələri, həm də cümlələr çıxış edə bilər. 2. Mənə bitkinliyinə malik ritmik söz qrupu. Bu halda sintaqm sərf fonetik hadisə kimi təqdim olunur.
3. Sintaqma sintaktik hadisə kimi yanaşanlar da vardır. 4. Sintaqm semantik-sintaktik nitq hissəsi kimi alınır izah edilir. Bu baxımdan sintaqm cümlə daxilində mənə və ritmik cəhətdən birləşmiş sözlər qrupudur. Sintaqm bir sözdən, hər cür söz birləşməsindən, sintaktik tərkiblərdən, analitik vahidlərdən, bütöv cümlədən ibarət ola bilər (1,238).

247. Sintaksis – Söz birləşmələri və cümlələrin düzəlmə üsullarını, sintaktik formaların ifadə etdiyi mənaları öyrənən dilçilik sahəsi (1,240).
248. Sintaktik konstruksiya – Sözlərdən, söz birləşmələrindən, cümlələrdən ibarət qrammatik bütöv, tam vahid (1,242).
249. Sintetik dillər – Qrammatik mənaların ifadəsi üçün sözlərin öz formalarından (şəkilçilər, daxili fleksiya, vurğu suppletivizm və s.) istifadə olunan dillər. Sintetik dillərə qədim yunan və latin dilləri, qədim slavyan dili, rus və alman dilləri, türk dilləri və s. daxildir (1,244).
250. Speleonom (yunanca – mağara, kaha, zağa+ad) – oronimin – yeraltı yol, mədən, mağara, quyu, göl, su axını adlarını bildirən bir növü (3, 571). Məsələn: Azıx mağarası, Niaqara şəlaləsi, Gürcüstan hərbi yolu və s.
251. Slavyan dilləri – Hind-Avropa dil ailəsi tərkibində xüsusi bir budaq təşkil edən və bir sıra yarımqruplara ayrılan dillər:
a) Şərqi slavyan dilləri yarımqrupu – rus, belorus və Ukrayna dillərini əhatə edir; b) Qərbi slavyan dilləri yarımqrupu – polyak, çex, slovak, kaşub, lujic dillərini və ölü polab dilini əhatə edir; c) Cənubi slavyan dilləri yarımqrupu – bolqar, serb-xorvat, sloven, makedon dillərini və ölü qədim slavyan dillərini əhatə edir (1,248).
252. Sonor (səslər) – Məxrəcinin birinci mərhələsinə görə partlayan səslərə bənzər, lakin sonrakı mərhələlərinə görə həmin səslərdən fərqlənən səslər. Azərbaycan dilində L, M, N, R və sağır nun səsləri sonor səslərdir (1,249).
253. Söz – Öz səs tərkibi vasitəsilə əşyalar, proseslər, hadisələr və onların arasındaki əlaqələr haqqında məfhumu ifadə edən ən kiçik, başlıca dil vahidi (1,249).
254. Sözləti – Sözlə (verbal şəkildə) idarə edilməyən, yalnız təsəvvür edilən. Sözləti məna // Mətnaltı məna. Bilavasitə sözlə deyil – başqa vasitələrin köməyi ilə ifadə olunan mənaların macmuyu (1,250).
255. Söz cümle – Heç bir daxili üzv əsasında formalaşmayan, izahedici, aydınlaşdırıcı sözlər vasitəsilə genişləndirilməyən, üzvlənməyən (üzvlərinə ayrılmayan), bir sözdən və ya birləşmədən ibarət cümle (1,257).
256. Substantivləşmə – başqa nitq hissələrinə məxsus sözlərin ismə çevriləməsi (1,260).
257. Substrat – İki dilin çarpanlaşması nəticəsində qalib dilin tərkibində qalan məğlub dil ünsürləri (1,261). Məsələn, Hövsan, Gürgah, Gürmük, Əlik və s.
258. Suffiksoid – Şəkilçi yerinə keçmiş (ümumiləşmiş) olan kök morfem (1,262).
- Məsələn: xana (kitabxana, hamamxana, topxana), -namə (əmrnamə, xasiyyətnamə, etibarnamə, səyahətnamə), -pərvər (xalqpərvər, insanpərvər, vətənpərvər), -şunas (hüquqşunas, ədəbiyyatşunas, dilşunas) və s.
259. Süni dillər – Təbii dillərin ünsürlərindən düzələn və bəynəlxalq ünsiyyət vasitəsi funksiyasında işlənmək üçün nəzərdə tutulan dillər. Süni dillərdən ən çox yayılanı esperantodur. Esperantonun əlifbası 28 hərfdən ibarətdir ki, onlardan da beşi saitdir. Qrammatikası sadə olub, 16 qaydası var. Bu qaydalarda heç-bir istisna yoxdur (1,262).
260. Söz dilə, məfhüm işə təfəkkürə aid anlayışdır. Söz fikrin maddi cildidir (4,140).
261. Sinonimlər - Mənaca bir-birinə yaxın və ya bir-birinin eyni olan, eyni bir məfhumu ifadə edən, lakin üslubi çalarına və ya məna çalarına görə bir-birindən fərqlənən sözlər. Adəton sinonimlər eyni nitq hissəsinə aid olur, mətndə bir-birini əvəz edə bilir (1,237). Məsələn: vaxt-dövr-zaman-çağ; ürək-könül-qəlb; var-dövlət-sərvət-əmlak və s.
262. Sinonimlik nitqdə əlvənləq yaradan başlıca vasitələrdən biridir. Ədəbi dilimizin sinonimlərini üç qrupa ayırmak olar (4, 175). Məsələn:
a) Leksik sinonimlər: gözəl-göycək-qəşəng; igid-qoçaq-qəhrəman; ürək-könül-qəlb və s.

- b) Frazeoloji sinonimlər: bu dünyani tərk etmək – gorbagor olmaq; gözləri dörd olmaq- gözləri kəlləsinə çıxməq; yumaga dönmək-bülükmək və s.
- c) Qrammatik sinonimlər: Gül ətirlidir. Məlumdur ki, gül ətirlidir. Kim bilmir ki, gül ətirlidir! Ətirli gül! və s.
263. Şəkilçi – Sözün tərkibində işlənib onun məna, forma və ya funksiyasını dəyişdirən köməkçi morfem. (1, 342)
264. Şəxs adı – Fərdi antroponim növü. İnsan anadan olarkən ona verilən əsas, rəsmi ad və ya bəzən yaşlı adamın adını dəyişdirərkən özü üçün seçdiyi ad (1,343).
265. Şivə – Kiçik ərazi birliliyində yaşayan kollektivin ünsiyyəti üçün işlədilən dil variantı (1,346). Məsələn: Qazax dialektinin Şıxlı şivəsi, Muğanlı şivəsi, Salahlı şivəsi və s.
266. Tabu – İşlənilməsi dini inam, mövhumat, surafat baxımından, habelə ədəbsizliyinə, kobudluğuna görə, senzura tələblərinə görə rəvə görülməyən, qadağan edilən söz və ya ifadə. Tabu vahidlər əvəzinə dildə onların sinonimləri işlədirilir (1,265).
267. Termin – Mənşəyinə görə latin dilinə məxsus «terminus» sözdündəndir, hədd-hüdud deməkdir. Termin elmin, texnikanın, incəsənətin anlayışlarını, təbiət və cəmiyyətdə baş verən hadisələri, istehsal proseslərini bir-birindən fərqləndirmək üçün onlara verilən səciyyəvi addır. Termin adı sözərək kimi söz mühiti ilə (kontekstlə) deyil, anlayışlar sistemi – müəyyən bir terminoloji sahə ilə bağlıdır (1,268).
268. Terminoloji lügət – Elmin, texnikanın, incəsənətin müəyyən sahəsinə məxsus terminləri ehtiva edən lügət. Terminoloji lügət birdilli, iki dilli və çoxdilli, habelə izahlı ola bilər (1,268).
269. Tərz – İş və hərəkətin daxili səciyyəsini göstərən qrammatik fel kateqoriyası. Felin ifadə etdiyi iş və hərəkətin baş vermə üsulu (1,275).
270. Tilda – Qısa dalgalı bir çiziqdan ibarət (~) diakritik işaretdir ki, adəton lügətlərdə sözlərin və onların hissələrinin əvəzində işlənib, yüksəmlığa səbəb olur. Tildadan həm də translitsiyada müxtəlif məqsədlərlə istifadə olunur (1,287).
271. Titul (latınca – fəxri ad) – mövqeyinə və xidmətlərinə görə dövlət tərəfindən adamlara verilən ad (3, 572). Məsələn: Azərbaycanın Milli Qəhrəmanı, Şöhrət Ordenli, Azərbaycanın xalq şairi, Prezident təqaüdçüsü, Əməkdar elm xadimi və s.
272. Texəlliş – antroponimin bir növü. Yaziçi və şairlərin, içtimai – siyasi xidmətlərin yaradıcılıq prosesində öz həqiqi adları ilə yanaşı, bəzən müstəqil ad kimi işlədikləri antropo-nimik vahid (3, 572). Məsələn: Mikayıl Müşfiq, Səməd Vurğun, Abbas Səhhət və s.
273. Tembr – Nitqə müəyyən ekspressiv – emosionallıq verən supereqment mahiyyətli əlavə çalarlıq. Nitqin tembri (1,268).
274. Ton – Gərginləşmiş səs tellərinin ritmik (ahəngdar) şəkildə rəqşetmə tezliyi ilə müəyyənləşən səsin fiziki keyfiyyəti (1,287).
275. Toponim – Müxtəlif coğrafi adların məcmuyunu bildirən termin olub, şəhər, kənd, el, oba, qita, çay, dağ, düz, ölkə, göl, təpə, dərə, keçid, nohur, bulaq və s-ni əhatə edir. Hər hansı coğrafi obyektin xüsusi adı (2,288). Məsələn: Xəzər dənizi, Qarayazı meşəsi, Şıxlı kəndi, Gəncə şəhəri, Qırızı körpü və s.
276. «Trop» - yunanca sözün, ifadənin məcəzi mənada işlədilməsinə deyilib və metafora, metonimiya, sinekdoxa, allegoriya, kiperbola, litota və s. növlərə bölünür (9,61).
277. Transkripsiya – 1. Elmi-tədqiqat məqsədi ilə nitqin yazılış qaydalarını tənzimləmə üsulu. 2. Əcnəbi dillərə məxsus sözlərin (əsasən xüsusi adların və terminlərin) Azərbaycan əlifbasına məxsus hərflərlə əks etdirilməsi (1,290).
278. Transliterasiya – Bir əlifba sistemi əsasında yazılan mətni (söz, birləşmə, heca, səs) başqa əlifba sistemini məxsus vasitələrlə əks etdirmə. Adəton transliterasiya başqa xalqlara məxsus şəxs adı, familiya, çay, şəhər adı və s. kimi xüsusi adları ana dilində əks etdirmək məqsədi güdür (1,290).
279. Tunqus - Mancur dilləri-Evenk, even, mancur, nanay, udey,oroç, ulç dillərini əhatə edən dil ailəsi (1,293).

280. Türk dilleri – Tarixi mənşeyinə görə iki budağa (qərbi və şərqi hun budağına) bölünən dillər ailəsi. **Qərbi hun budağına** aşağıdakı qruplar daxildir: bulqar qrupu (qədim bulqar, suvar, sabir, avar, xəzər dilləri və müasir çuvaş dili); Oğuz qrupu (qədim oğuz, trüxmən, müasir türkmən, qazaq, Azərbaycan, türk, qədim səlcuq, osmanlı dilləri); Qırçıq qrupu (qədim qırçıq və qızıl orda dilləri, müasir qaraim, kumıq, qaraçay-balkar, tatar, başqırd, noqay, qaraqalpaq, qazax, özbək dilləri); Karluq qrupu (qədim uyğur, çägätay, özbək, yeni uyğur dilləri). **Şərqi hun budağına** aşağıdakı qruplar daxildir: uyğur-oğuz qrupu (qədim oğuz, qədim uyğur, müasir tuva, karakas, yakut, xakas, şor, çulm, kamassin, altay, sarı uyğur dilləri); qırğız-qırçıq qrupu (qədim qırğız, müasir qırğız, altay // oyrot dilləri) (1,293).
281. Tarixi – ənənəvi prinsip – Əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydanın mühafizə olunması və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda tarixi-ənənəvi prinsip adlanır (7, 226). Məsələn, bulud, polad, kənd, külek, çörək, bulaq, qaşıq, qonaq, yanaq, qılınc, gec, güc, dinc; zülm, əsr, əmr, kəsr, nəbz, cəbr, cold, hətta, əlbəttə, xəstə, dəftər, müttəhim; tarix-i, inqilab-i, cənub-i və s.
282. Tüfeyli sözlər – Nitqdə işlənən, lakin ünsiyətə xidmət etməyən, mənə yükü daşımayan sözlər və ya ifadələr (1,293). Məsələn: deməli, şey, zad, demək və s.
283. Ural-Altay nəzəriyyəsi – Ural, Türk, Monqol və Tunqus-Mancur dil qruplarının bir dil ailəsi təşkil etdiyini irəli sürən nəzəriyyə (1,295).
284. Üslub – 1. Ünsiyət məqsədi ilə əlaqədar dil vasitələrini seçmə, seçilən vahidləri əlaqələndirib birləşdirmə baxımından səciyyələnən dil növü. (1, 297) (Funksional üslub, dil üslubu).
2. Müəyyən müəllif, əsər, janr üçün səciyyəvi olan dil vasitələrindən istifadə üsullarının məcmuyu (Molla Nəsrəddin üslubu, Füzuli üslubu, Satira üslubu).
3. Ekspressiv çalarına görə dil vasitələrindən seçmə və əvəz-ettmə prinsipi üzrə istifadə (kitab üslubu, satirik üslub).
4. Dilin sintaktik qaydaları və sözişlətmə normaları əsasında yazma və ya danışma (səhv üslub, səliqəsiz üslub) Akademik üslub. Arxaik üslub.
285. Üslublıyyat – 1. Müxtəlif üslublar haqqında təlim. Dil və nitq üslublarını, janr üslubunu, fərdi üslubları tədqiq edən dilçilik sahəsi.
2. Dilin ekspressiv (ifadəlilik) vasitələri haqqında və ünsiyətin müxtəlif sahələrində onlardan istifadə haqqında təlim (1,299).
286. Vokativ – Çağırış, müraciət məqsədilə işlənən, lakin qrammatik cəhətdən cümlə üzvləri ilə bağlanmayan söz və ya söz birləşməsi (1,44). Məsələn: daydayı, əzizim, yoldaş, cənab, bəy, əfəndi, xanim, doktor və s.
287. Versiya (latınca – növü dəyişdirilmiş) – hər hansı dastanın (yaxud, başqa bədii nümunələrin) bir-birindən bəzi fərqli cəhətləri ilə seçilən forması (3,555). Məsələn, «Koroğlu» dastanının bir neçə versiyası vardır.
288. Varvarizmlər - Varvarizmlər ekzotik sözlərə oxşasa da, ondan fərqlənir. Belə ki, varvarizmlərin hər birinin Azərbaycan dilində qarşılığı olur (2,134). Məsələn: uçitel, madmuazel, soqlasit, podvatit və s.
289. Zoonim – Ev heyvanlarının və quşlarının xüsusi adları (1,111). Məsələn, At adları – Şəbdiz, Duldül, Qırat, Dürat, Alapaşa, Bozat, Qəmər və s.
290. Zoofor ad – Heyvan, quş adlarından əmələ gələn hər hansı xüsusi ad (1,111). Məsələn, Laçın (şəhər), Muğanlı (kənd), Ceyrançöl (dağ silsiləsi), Turac, Şahin, Ceyran, Maral, Aslan və s.

NƏTİCƏ

Müxtəlif elm sahələrinə aid olan terminləri bilmək elmi biliklərin genişlənməsinə və nəticədə müzakirə edilən mövzuların asan mənimşənilməsinə kömək edir. Bu mənada dilçilik terminləri də istisna deyil.

Bu vəsaitdə dilçiliyi dair 290 termin toplanmışdır. Onlar əlifba üzrə sıralanmışdır və əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədris olunan “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin mövzularını əhatə edir. Həmin mövzuların tədrisini asanlaşdırmaqdə vəsaitdə verilmiş terminlərin açıqlanması, misallarla izah edilməsi, mühüm əhəmiyyət kəsb edəcək və başqa belə bir vəsaitin axtarışına ehtiyac qalmayacaqdır.

Qeyd edək ki, vəsaitdə hər bir terminin izahı verilir, həmin terminin işləndiyi əsərlərdən nümunələr göstərilir. Seçilmiş nümunələrin dili sadə, mövzusu maraqlıdır. Bu da onların istifadəsi və yadda qalması üçün mühüm şərtdir.

Terminlər seçilərkən bu mövzdədə çap edilmiş bir sıra elmi əsərlərə, lügətlərə istinad edilmiş, müqayisə və təhlillər aparılmışdır. Terminlərin seçilməsi və izah edilməsi məsələsində vəsaitdən istifadə edənlərin bilik səviyyəsi, peşəsi və bu terminlərin gərəkliliyi nəzərə alınmışdır.

Müəllimlərə yardımçı vəsait kimi nəzərdə tutulmuş lügətdən hərbçilər, kursantlar, humanitar sahədə elmi işlə məşğul olanlar da bəhərlənə bilərlər.

Elə bilirom ki, vəsait bu sahədə olan böşluğu ortadan qaldıracaq və ehtiyacları ödəməkdə müəyyən qədər xidmət göstərəcəkdir.

ƏDƏBİYYAT

1. Adilov M.İ., Verdiyeva Z.H., Ağayeva F.M. İzahlı dilçilik terminləri (sorğu lügəti), Azərbaycan dilində, - Bakı, “Maarif”, 1984. – 364 səh.
2. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı. Nurlan, 2008. – 442 səh.
3. Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası. Ali məktəb üçün vəsait. Azərbaycan dilində. Bakı. “Maarif”, 1988. – 596 səh.
4. Həsənov Q., Əliyev K., Cəlilov F. Azərbaycan dili: Dörslik (Hazırlıq şöbəsinin dinləyiciləri üçün) - Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 1989. – 188 səh.
5. Nağısoylu M. Azərbaycan dili (Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərslik). Zirvə yayınları, 2001. – 223 səh.
6. Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı, “Şərq-Qərb”, 2007. – 192 səh.
7. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili I hissə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı, “Şərq-Qərb”, 2007. – 256 səh.
8. Axundov A. Azərbaycan dilinin orfoqrafiya lügəti. Bakı, “Lider nəşriyyatı”, 2004. – 728 səh.
9. Əliyev K. Natiqlik sənəti. Bakı: Azərnəşr, 1994. – 159 səh.

MÜNDƏRİCAT

Giriş.....	3-4
Əsas hissə.....	5-36
Nəticə.....	38
Ədəbiyyat.....	39

Azərbaycan Respublikası «TƏHSİL» Mərkəzi
 «Borçalı» Nəşriyyat-poligrafiya Müəssisəsi

Baş direktor: Müşfiq BORÇALI

Nəşriyyat redaktoru: Aysel MƏDƏDLİ

Bədii redaktor: Sənubər KAZIMOVA,

Gülüstan KAZIMOVA

Korrektorlar: Zeynəb KAZIMOVA

Afaq Seyid MƏMMƏDOVA, Asya RZAYEVA

Operator: Rəbiyyə ƏLİYEVA

Dizayn: Etibar OVÇUYEV

Bakı, Mətbuat prospekti, 529-cu məhəllə,

«Azərbaycan» nəşriyyatı, IV mərtəbə,

«Şərqiş səsi» redaksiyası.

E-mail: M-Borcali@mail.ru

Telefonlar: (012) 438-10-95; (040) – 250-25-55 ;

(050) - 322-05-55 ; (055) – 692-05-55.

Yığılmağa verilib 25.02.2014. Çapa imzalanıb 28.02.2014.

Şərti çap vərəqi 3. Fiziki çap vərəqi 2,75. Ofset çap üsulu.

Əla növ kağız. Sifariş 19. Sayı 200. Qiyməti müqavilə ilə.

*«BORÇALI»
 Bakı-2014*

103 425

Ar 2014
2740